



PRES RELİZ

“Azərişaaatservis” MMC

Azərbaycan, Bakı, AZ 1108, Dərnəgöl qəs., 11-ci Dağlıq k., 3105

Tel.: (+994 12) 447 70 03 (04) Faks: (+994 12) 565 04 54

www.azerinsaat.com

Prezident İlham Əliyevin iştirakı ilə Bakı Dairəvi avtomobil yolunu açılış mərasimi oldu.

“Azərişaaatservis” MMC

Bakı, Azərbaycan

2010/11/08

8 noyabrda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin iştirakı ilə “Azərişaaatservis” MMC-nin inşa etdiyi Bakı Dairəvi avtomobil yolunun açılış mərasimi oldu.

Açılış mərasimində iştirak edən Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirmiş, bu yolu şəhərin ən böyük damarı adlandırdı. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yolun açılışını bildirən lenti kəsdi.

“Bakı-Rusiya sərhədi, Bakı-Gürcüstan sərhədi və Bakı-İran sərhədi avtomagistrallarını birləşdirəcək olan bu layihə üzrə tikinti işləri 2006-cı ilin oktyabr ayında başlanılmışdı. Layihə çərçivəsində inşa edilən ana yolun uzunluğu 21,5 km, köməkçi yolların uzunluğu isə Biləcəri enişi ilə birləşən 11,65 km-dir. 3 gediş, 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət olan yolun torpaq yatağının eni əksər yerlərdə 33,5 m, əsas yolun hərəkət hissəsinin eni isə 22,5 m-dir. Hərəkət zolaqlarının hər birinin eni 3,75 m-dir. Ümumilikdə isə bu yolun asfalt örtüyünün qalınlığı 19 – 27 sm arasındadır.

Layihə çərçivəsində 6 ədəd körpü, 1 ədəd yeraltı maşın keçidi, 1 ədəd yeraltı piyada keçidi və 4 ədəd avtobus dayanacağı inşa edilmişdir. Avtomobil yolunun yaxınlığında yaşayan sakinlərin rahatlığı nəzərə alınaraq səs boğucu sədlər də quraşdırılmışdır. Bundan əlavə 2 ədəd elektron isiqamətverici lövhə də quraşdırılmışdır.

Yolun tikintisi zamanı yamaclarda aşkar edilmiş çatların və sürüşmənin qarşısının alınması məqsədi ilə 3 840 m²-lik istinad divarı çəkilib. Qeyd etmək lazımdır ki bu divarların ümumi uzunluğu 640 metrdir. Eyni zamanda 3244 m uzunluğunda torpaqla bərkidilmiş istinad divarları da inşa edilib.

“Azərişaaatservis” MMC tərəfindən inşaat işlərinə 400 nəfərə yaxın işçi qüvvəsi və 150-yə yaxın texnika və avadanlıq cəlb edilmişdi.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin sifarişi ilə Azərişaaatservis MMC tərəfindən həyata keçirilən bu layihəni Ərəb İqtisadi İnkişafının Küveyt fondu, Abu Dabi fondu və Azərbaycan hökuməti maliyyələşdirib.





2003-cü ildə qurulan “Azərişsaatservis” MMC Azərbaycanda və Qafqaz regionunda yol və dəmir yolu tikintisi sahəsində aparıcı şirkətlərdən biridir. Yüksək keyfiyyətli xidmətlər göstərən Şirkət, əsas fəaliyyət dairəsi olan avtomobil və dəmir yolu tikintisində A-dan Z-yə bütün növ xidmətləri öz imkanları hesabına həyata keçirir.

Mətbuat üçün əlaqəli şəxs:

Kənan KƏRİMLİ, İctimaiyyətlə Əlaqələr və Mətbuat Meneceri

Tel.: (+994 12) 447 70 03 (04)

Mob.: (+994 50) 255 38 86

E-mail: k.karimli@azerinsaat.com

www.azerinsaat.com